

Qədim türk yurdu Naxçıvanı yenidən Azərbaycana bağlayan tarixi akt

101 il bundan əvvəl – 1921-ci il oktyabrin 13-də Qars
 şəhərində Azərbaycan, Ermənistən və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiye arasında imzalanmış Qars müqaviləsi tarixi torpaqlarımızın qorunub saxlanılması istiqamətində ciddi uğur olmuşdur. Qədim türk yurdu Naxçıvanı Azərbaycanın tərkibində saxlayan tarixi aktin imzalanmasının növbəti ildönümündə məsahibimiz bu müqavilə barədə mötəber tədqiqatın müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayııl Hacıyevdir.

– İsmayııl müəllim, Qars müqaviləsinin tarixi Azərbaycan torpaqlarını parçalayıb ora-da Ermənistən adlı dövlət yaratmış imperialist dairələrin növbəti qəşdərinin qarşısının alınmasında önəmi bir əsrənən sonra necə görü-nür?

– Qars müqaviləsi mənə-mahiyəti ilə bundan əvvəlki Moskva müqaviləsinin mənətiqi davamıdır. Moskva müqaviləsi 1921-ci il martın 16-da “Dostluq və qardaşlıq müqaviləsi” adı ilə Türkiye və Rusiya arasında bağlanmışdır. Bu dövrə Azərbaycanda, eləcə də Naxçıvan diyarında baş verən hadisələr çox mürəkkəb, ziddiyətli və çətin olmuşdur. Azərbaycanın düşdüyü daxili, qarşılaşdı-ğı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda o, Naxçıvan bölgəsinə lazımi səviyyədə kömək göstərə bilmirdi. Bundan istifadə edən məkrli düşmənlərimiz bir sıra dövlətlərin himayəsindən, yardım və dəstəyindən istifadə edərək Naxçıvana hərbi basqınlar edir, qırqınlar töredir, şəhər və kəndləri dağdırır, yandırır, ağla-sığmaz vəhşiliklər törədirlər.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bolşevik aqalığı qurulması ilə daşnak silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik hələ də davam edirdi. XI Ordunun sün-güsü ilə 1920-ci il iyulun 28-də Naxçıvanda sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi, respublikanın ali hakimiyyət orqanı – Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub gönderdi. Məktubda deyildi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissələri olan Zəngəzur və Naxçıvanı da Sovet Ermənistənə vermək istəyirdilər”.

– Lakin Qafqazda hakim olan Rusiya rəhbərliyi Türkiye ilə diplomatik nümayəndələr yaratmaq istəsə də, Ermənistəndən bu ölkəyə qarşı bir vasıtə kimi istifadə etməyə çalışırlar. Azərbaycanın ayrılmaz tərkib hissələri olan Zəngəzur və Naxçıvanı da Sovet Ermənistənə vermək istəyirdilər.

– Elə buna görə də Ermənistənda sovet hakimiyyəti qurulan kimi, Rusyanın təzyiqi ilə Zəngəzur və Naxçıvan Ermənistəna verildi. Lakin Türkiye ilə Ermənistən arasında bağlanan Gümrü müqaviləsi ilə Naxçıvan ərazisi hələlik Türkiyənin himayəsində yerli hökumətin yaradılması qərara alındı. Beləliklə, Naxçıvan xilas edildi və Moskva müqaviləsinin üçüncü maddesində Naxçıvan məsələsinin həlli aşağıdakı kimi təsbit edildi: “Müqaviləni imzalayan tərəflər bu müqavilənin I (c) əlavəsində göstərilən sərhədlər daxilindəki Naxçıvan bölgəsinin, sahib olacağı himayə haqqını üçüncü bir dövlətə heç bir zaman güzəştə getməmək şərti, Azərbaycanın himayəsində müxtar bir ərazi təşkil etməsi ilə bağlı razılığa gəlirlər”. Müqavilənin “Naxçıvan ərazisi” adlı I (c) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirildi. Sərhədlər “Ararat”

stansiyasından başlayaraq keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqinə kimi müəyyən edildi.

Beləliklə, Naxçıvan Azərbaycanın tərkibində qalmaqla muxtarıyyət statusu əldə etdi. Belə bir statusun qazanılmasında 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun çox böyük rolü olmuşdur. Çünkü həmin referendumla Naxçıvan əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının Azərbaycanın tərkibində saxlanılmasına səs vermişdi. Naxçıvan əhalisinin qətiyyətli və dənməz iradəsi, Türkiyənin principial və ədalətli mövqeyi, Behbud ağa Şah-taxtinski kimi milli mənafelərdən çıxış edən siyasi xadimlərin səyləri də Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasını şərtləndirdi.



edirdi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, tərəflərə zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi.

Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəələr kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətdən asılı olmayaraq, vətəndaş hüquqları məsələsinin sar-

qaydada ləğv edə bilməz. Bu müqavilə ilə Türkiye Cumhuriyyəti Naxçıvanın qaranti funksiyasını öz üzərinə götürmüştür. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında onu imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.

– Naxçıvanın ərazi bütövlüyüünün və muxtarıyyət statusunun qorunub saxlanılmasını daim diqqətdə saxlaşmış ümummilli lider Heydər Əliyev



Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındaki münasibətləri və ərazi-sərhəd məsələlərini aydınlaşdırmaq və dəqiqləşdirmək üçün 1921-ci il sentyabrın 26-dan oktyabrin 13-nə qədər Qars şəhərində konfrans keçirildi. Azərbaycan KP MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzəreti komissarı B.Şah-taxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan hökuməti çalışırdı ki, Qarsda güclü nümayəndələrlə təmsil olunsun. B.Şah-taxtinskinin konfransda iştirakı faktı isə Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi.

– İsmayııl müəllim, tarixdən birlərlik ki, Qars konfransında danışqılar çox gərgin və prinsipial keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər.

– Türkiye çalışırdı ki, hər bir respublika ilə ayrı-ayrılıqla müqavilə bağlaşın. Lakin Rusiya nümayəndə heyətinin rəhbəri Y.Qanetski buna yol vermirdi. RSFSR rəhbərliyinin ona tapşırığı belə idi. Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiye və üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalandı. 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin bir sərəndə maddələri Moskva müqaviləsinin müvafiq maddələri ilə eynilik təşkil

silməzlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi.

– Düşmən qüvvələrlə gərgin mübarizədə ərsəyə gəlmiş bu müqavilədə Naxçıvanın gələcək taleyi necə həll edilmişdi?

– Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və onun muxtarıyyət statusu təsbit olunmuşdu. Moskva müqaviləsində fərqli olaraq, Qars müqaviləsinin bu maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiye, Azərbaycan və Ermənistən hökumətləri idi. Müqavilənin həmin maddəsində göstərilmişdi: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistən Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında müxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Beləliklə, Qars müqaviləsi Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilə kimi tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli

dəfələrlə Qars müqaviləsinin tarixi önəmini vurgulamışdı.

– Ulu öndər Ermənistən Naxçıvanla bağlı əsəssiz iddialarına qarşı ardıcıl mübarizəsində tarixi gerçəkliliklə yanaşı, Qars müqaviləsinə də həmişə siyasi-diplomatik sıpar kimi istinad etmişdi. Böyük rəhbər müstəqillik illərində Naxçıvana səfərlərinin birində isə demişdi: “Naxçıvanın muxtarıyyəti mühüm hadisədir. Bu, çətin bir dövrə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən, Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayı düşdüyüne görə Naxçıvanın bütövlüyü, təhlükəsizliyini, dövlətçiliyini, muxtarıyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Doğrudan da, Moskva beynəlxalq müqaviləsi Rusiya ilə Türkiye arasında bir sərəndə vacib və əhəmiyyətli məsələləri həll etdiyi kimi, Qars beynəlxalq müqaviləsi də Anadolu-Qafqaz coğrafiyasında mübahisəli ərazi-sərhəd məsələlərini həll edərək qədim türk yurdu Naxçıvanı yenidən və birdəfəlik Azərbaycana bağlamışdı.

– Maraqlı müsahibə, dəyərlə məlumat üçün sağ olun.

**Çapa hazırladı:
T.RÜSTƏMOV, “Xalq qəzeti”**